

Müsahibimiz magistr təhsilini bitirən kimi universitetdə müəllim kimi fəaliyyətə başlayıb və universitetin ən gənc müəllim olub. Müxtəlif dövlət qurumlarında çalışıb, televiziya və radioda fəaliyyət göstərib. O, həmçinin müxtəlif xarici ölkələrdə təlimlərdə, beynəlxalq layihələrdə çıxış edərək ölkəmizi təmsil edib. Şahmatla məşğul olur, həmçinin soyahətçidir. Günnü-gündən hədəflərinin daha da böyüdüyüünü deyir: "Bəxtiyar Vahabzadənin belə bir ifadəsi var, "Dünen zirvə sandığım, bu gün pillədir mənə". Gələcəkdə ən böyük arzularından biri böyük bir xeyriyyəçilik platformasını formalasdırmaqdır. Xeyriyyəçi olmaq insanlara təkcə maddi baxımdan deyil, həm də mənəvi fayda verməkdir".

"Üç nöqtə" qəzetiñ qonağı 10 ildən artıq təlimçilik təcrübəsinə malik Fəxri Məmmədlidir. Müsahibimiz TEDx spikerdir, həmçinin müxtəlif dövlət qurumlarında çalışıb. Hazırda bir neçə şirkətin və QHT-nin idarə heyətində məsləhətçi kimi fəaliyyət göstərir. Həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.

**- İlk onca özünüz haqqında məlumat verin, oxucularımız sizi daha yaxından tanısın...**

- 29 yaşım var, bakalavr, magistr və doktorantura pilləsi üzrə təhsil almışam. İxtisasım mədəniyyətşünaslıq sahəsi üzərədir. Fəaliyyətim isə təlimçilik, beynəlxalq layihələrdəki təcrübəmi insanlarla bələşmək və müxtəlif layihələri icra etməkdir. Ümumiyyətlə, mədəniyyət bütün sahələri özündə ehtiva edir, bu ictimai şürə formasıdır. Bəlkə də elə təlimçilik fəaliyyətim bundan doğdu. Çünkü mədəniyyətin bir sıra növləri, hüquq, danişq və nitq mədəniyyəti var. Deyilənə görə, mən yeganə sənətşünasam ki, məqalələrim 9 dildə tərcümə olunub. Belə ki, Azərbaycan və Türk dilində yazdığını məqalələrim ispan, ingilis, rus, fars, ərəb, italyan və s. dillərə tərcümə olub. Məqalələrim tariximizlə, abidlərimizlə, mədəniyyətimizlə bağlı idi. Bununla yanaşı beynəlxalq layihələrdə təşkilatçı olmuşam. Azərbaycanda 2012-ci ildə keçirilən Avroviziya yarışmasında təşkilatçı kimi çalışırdı. 2015-2017-ci illərdə I Avropa oyunları və İslam oyunlarında layihənin təşkilində supervisor kimi dəvət aldim. Bundan başqa şagirdlər və tələbələr üçün 100-dən çox yay, qış məktəblərinə təşkilatçı heyətdə və təlimçi kimi fəaliyyətdə olmuşam. Bir müddət radio və televiziyyada da çalışmışam. Mən həm də kitab kolleksiyası toplayıram. Evinizdə ailə kitabxanası var. Bu kitabxanadakı kitabların içində mənim də böyük payım var. Kitabxana təxminən 3-4 min kitabdan ibarətdir. Onu da deyim ki, bu kitablar nəsillə gəlib. Türkiyə, Gürcüstan, Ukrayna, Polşa, Macarıstan, Slovakıya, Avstriya və bəzi Ərəb ölkələrdə keçirilən beynəlxalq miqyaslı təlimlərdə, tədbirlərdə, layihələrdə iştirakçı, təşkilatçı və təlimçi kimi iştirak etmişəm. Təbii ki bu ölkələrdə olmağım təcrübəmə xeyli müsbət təsir göstərib.

**- Təlimçi kimi də fəaliyyət göstərirsiniz. Təlimçiliyə maraq necə yarandı?**

- Hər bir insanın ünsiyyət ehtiyacı var. İlk mərhələdə olan bu ünsiyyət ehtiyacı növbəti mərhələdə insanları öyrətməyə doğru formalasılır. Məndə də belə oldu. Məktəb dövründən fəal idim, qəzetlərdə məqalələrim dərc olunurdu. Tələbə höyətinə başladıqdan sonra daha çəvik xarakter almağa başladı. Universitet daxilində müxtəlif gənclər təşkilatlarında fəaliyyətə başladım. Bizim tələbəlik dövrümüzdən başlayaraq geniş şəkildə vüsət alan intellektual oyulara qoşulduq, komanda

# "Müəllimliyə başlayanda universitetdə ən gənc müəllim idim"

**FƏXRİ MƏMMƏDLİ: "AYLIQ QAZANCIMIN BİR HİSSƏSİNİ KİTABA XƏRCLƏYİRƏM"**



yaratdıq, debatlara, layihələrə qoşulduq. Yeni-yeni insanlar tanımaq müxtəlif ünsiyət bacarıqlarının formalasmasına gətirib çıxardı. Yeni vərdişlər, bacarıqlar qazandıq, komanda şəklində layihələrlə işləməyi öyrəndik. 2008-ci ildən etibarən təlimçilik, ictimai və gənclər sektorunda fəaliyyətim var idi, amma peşəkar şəkildə təlimçiliyə 2009-cu ildən başlamışam. Bu il təlimçiliyimin 10 ili tamam olur, yubiley kimi qıymətləndirilə bilər (gülür). Həm müəllimlər, həm də tələbələr üçün istiqamətlənən müəyyən təlim mövzularım var. Bunların hər birini beynəlxalq standartlar əsasında hazırlanmışam. Təlimçilik fəaliyyətimi davam etdirirəm. Təlimlərimin əsas məqsədi insanları öyrətməkdir.

**- Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə müəllim işləyirsiniz. Müəllimlik fəaliyyətinə nə zamandan başlamışınız?**

- Universitetdə fəaliyyətim 2015-ci ildə başladır. Magistraturam bitirən kimi, universitetdə müəllim kimi işləməyə dəvət aldim. Müəllimliyə başlayanda universitetin ən gənc müəllimi idim. Elə tələbələrim var idi ki, yaşda məndən böyük idilər, aralarında ailə quranları var idi. Təbii ki bu məndə böyük məsuliyyət hissi yaradırdı. Amma əvvəldən təlimçilik fəaliyyəti ilə məşğul olduğum üçün tələbələrlə işləmək mənim üçün rahat idi. Bir neçə il önce mənim "səyyar dərs" adlı maraqlı layihəm var idi. Hər həftə universitetin rəhbəri Fərəh xanımın dəstəyi ilə dərslərimizi mövzuya uyğun olaraq başqa-başqa yerlərdə - muzeylərdə, tarixi yerlərdə, sərgilərdə keçirdik. Bu tələbələr üçün daha maraqlı idi. Çinlilərin çox yaxşı bir misalı var, "Mənə desən unudaram, göstərsən xatırlayaram, elətdirən səyrənərəm". Elə məsələ dənədən təhsil görüntüyü və praktik metodlara əsaslanır.

**- Layihələrinizdən görünür ki, gənclərin inkişafı üçün çalışırsınız. Əziyyət-ləriniz öz bəhrasını verirmi?**

- Müxtəlif səpgidə layihələrim olub. "Tarixin özü" adlı layihəmdə həmin in-

sanlarla görüşüb sosial şəbəkə üzərindən insanlara təqdim edirdim. O insanlar tərəximiz, mədəniyyətimiz, ədəbiyyatımız və ölkəmiz üçün həqiqətən də yaxşı işlər görüblər. Onların bəzilərini gənclər təmir edir, bəzilərini təlimlərə hazırlayırlar. Belə ki, əsas işimiz onlara görüşüb məsahibə almaq və bunu sosial şəbəkələrdə gənclərə təqdim etmək idir. Bu layihəm tələbəlik dövrümüzə idir və çox uğurlu oldu. Bununla bağlı televiziyalarda müxtəlif programlarda çıxışlarımız oldu.

**- Sizin fikrinizə, uşaqların və gənclərin inkişafı üçün hansı işlərin görüləcəsi ehtiyac var?**

- Hesab edirəm ki, inkişaf insannın özündən asılı olan bir şeydir. On azıñdan internet texnologiyaları yüksək səviyyədə inkişaf edib. İstər xarici dil öyrənmək, istər hər hansı bir texniki bacarıqları formalasdırmaq, istər ünsiyyət bacarığını formalasdırmaq üçün insanın özü çalışmalıdır. Düşünürəm ki, gənclər özlərini inkişaf etdirmək üçün elə lap tələbəlik dövründən başlamalıdır. Bunun üçün universitet daxilində gənclər təşkilatlarına qoşula bilərlər. Yaxud beynəlxalq tədbirlərdə iştirak etmək istəyirənlər, müraciət formasını doldurmalıdır. Bunun üçün orta səviyyədə ingilis dili biliyi tələb olunur. İstedədən hər hansı bir sahənin kiçik bir hissəsini təşkil edir. Digər məsələ özümüzdən asılıdır. Gündəlik ən azı bir sahifə kitab oxumağa vaxt ayırmalıyıq. Ümumiyyətlə, düzgün vaxt bölgüsü aparmaq vacib məsələlərdən biridir. Həmçinin, hər hansı bir sahə üzrə mütəxəssis olmaq üçün dünyagörüşü geniş olmalıdır. Fərdi inkişafla bağlı yeni bacarıqlar, təcrübələr əldə etmək üçün ilkin olaraq onunla 20-21 gün davamlı məşğul olmalıdır. Amma onu həyat tərzinə çevirmək istəyirənsə 90 gün etmək lazımdır.

**- İldən-ilə təlimçilik cəhətdən özünü-zü necə inkişaf etdirirsiniz?**

- Mütləq mənada oxumaq lazımdır. Peşəkar məstəvidə belə bir ifadə var, bir mütəxəssis fəaliyyəti ilə bir gün məşğul olmadiqda o, artıq özündə geriləmə hiss

edir. İkinci gün məşğul olmadıqda, gerilədiyini onun sahəsindən olan insanlar hiss edir. Üçüncü gün məşğul olmadıqda isə artıq hamı hiss edir. Hər gün mütəmadi olaraq öz sahəmizlə bağlı oxumalıq. De-diyyim kimi, evimizin böyük bir hissəsinə kitabxana tutur. Bəzən dostlarla zarafatla deyirlər ki, sən kitabxanada yaşıyırsan (Gülür). Aylıq qazancıñ müəyyən bir hissəsini kitaba xərcləyirəm. Kitaba xərclənən pul və vaxt geri qayıdır. Texnoloji vasitələrin, informasiyanın bu qədər dənədən olduğu bir dövrədə sən birinci əl məlumat verməyin, geniş, tutarlı, əsaslandırılmış, arqumentləşdirilmiş informasiyalarla məlumatı olmağın çox önemlidir.

**- Bu yaxınlarda "Liderlik düşüncəsinə necə inkişaf etdirək?" adlı təliminiz oldu. Elə bu suala sizdən cavab istəyək...**

- Liderliklə bağlı özüm üçün müəyyən-leşdiriyim bir şey var. Lider ilk növbədə öz hissələrini, düşüncələrini inkişaf etdirən insandır. Lider insanlar özləri üçün həftəlik, aylıq, illik hədəflər qoyur. Bu hədəflər aydın və dəqiq olmalıdır. Bütün hədəflər və məqsədlər dəyərlər üzərində qurulmalıdır.

**- Liderlik üçün emosional zəkanın vacibliyini vurgulayırsınız. Bəs liderlik üçün hansı daha önemlidir, emosional yoxsa intellektual zəka?**

- Bəli, mən hər zaman insan üçün emosional zəkanın vacibliyini vurgulayıram. Amma hər iki zəka bizim üçün önemlidir. Amma bəzən situasiyaya görə bunların əhəmiyyətliyi dəyişə bilər. Amma dünya təcrübəsində var ki, emosional zəka bizim həyatımızda daha mühüm yer tutur. Bunu inkişaf etdirmək də özümüzdən asılıdır. Emosional zəka bir növü öz hiss və davranışlarımızın mahiyyətini başa düşüb idarə edə biləkdir.

**- TEDx-də də çıxış etmisiniz. Orda çıxış etmək bir az da məsuliyyət tələb edir. Bəlkə elə bir az da bundan danışaq...**

- Bəli, mən həm də TEDx spikeriyəm. Qeyd edim ki, TEDx rəsmi olaraq dünənə yəkin olur. Burda öz sahəsində uğur qazanan insanların fikirləri olur. İndi müxtəlif universitetlərdə TEDx və TEDx-ə bənzər layihələr həyata keçirilərlər, bu yaxşı bir haldır. Amma 2015-ci ildə mənim iştirak etdiyim tedx rəsmi idi. Mövzum "Mədəni niyyət, mədəniyyətdir" şəhərə altında idi. Mədəniyyəti hər hansı spesifik sahənin insanları olaraq yox, böyük bir anlamda hər birimizin gündəlik həyatında, düşüncəmizi düzgün olması mədəniyyətdir prinsipini əsaslandıraraq ifadə etməyə çalışmışdım. O çıxışım böyük marağa səbəb olmuşdu. Bu çox böyük məsuliyyət tələb edir, öz təcrübəni, hissələrini insanlarla bələşürsən, insanlara təsir göstərməyə çalışırsan.

**- Sonda gənclərə nə məsləhət görədiniz?**

- Hər şeyin həmişə mahiyyətini öyrənmə lazımdır. Ibn Sinanın çox gözəl bir ifadəsi var. Deyir ki, mən uşaqlıqda bizim dövrümüzdə oyuncaqlar gildən və saxsından idim. Bir gün oyuncağım düşdü yerə və sindi. Bunun mahiyyətini düşünüdüm. Və sonradan aşdırıb bildim ki, yerin cazibə qüvvəsi var və keramikanın sıxlığı yerin səthinə nisbətən az olduğu üçün qırılıb. Yəni bir şeyin mahiyyətini öyrənmək bizə hər zaman fayda verəcək, kor-koranə nə isə öyrənmək yox. Öyrəndiyini başa düşmək və hiss etmək lazımdır. İnsan məşğul olduğu sahəni sevməlidir. Hər hansı bir prosesə müsbət tərəfdən baxmaq lazımdır.